

«Təsdiq edirəm»
Tədrisin təşkili və telim
texnologiyaları üzrə prorektor v.i.e:
dos. Zaur Məmmədov
"14" 02 2025-ci il

FƏNN SİLLABUSU

Ixtisas: 050310-Muzey, arxiv işi, abidelerin qorunması

Fakültə: Tarix-coğrafiya və İncəsanet

Kafedra: Tarix və onun tədrisi metodikası

I Fənn haqqında məlumat:

Fənnin adı: S/F Azərbaycanın qədim və orta əsrlər memarlığı

Fənn programı: Tarix və onun tədrisi metodikası kafedrasının 09.02.2022-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. (protokol N7)

Kodu: IPFS- B05.

Tədris illi: II (2024-2025) Semestr: II

Tədris yükü: 180 saat. Auditoriya yükü: (30 saat mühazire, 30 saat seminar)

Təhsilalma forması: əyani

Tədrisin dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

II Müəllim haqqında məlumat:

Adı, soyadı, dərəcəsi: dos.Bayramov Müşfiq Cabir oğlu

Kafedranın ünvanı: Lənkəran ş., Ə.Məmmədov 22

Məsləhat günləri və saatı: IV-V günlər saat 14⁰⁰-15⁰⁰

e-mail ünvanı: mushfiq76@mail.ru

III Təsviye olunan dərsliklər və dərs vəsaitləri:

Əsas ədəbiyyat

1. Azərbaycan arxeologiyası altı cildde I cild, Şərq-Qərb, Bakı, 2008
2. Azərbaycan arxeologiyası altı cildde VI cild, Şərq-Qərb, Bakı, 2008
3. Baxşaliyev V.Azərbaycan arxeologiyası, I cild Bakı, 2006
4. Azərbaycanın tarixi-memarlıq abidələri, Bakı, 2008
5. Salamzadə Ə.V. Əcəmi Əbübekr oğlu və Naxçıvan memarlıq abidələri, Bakı, 1976.
6. Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri, Bakı, 1985
7. Əmənzadə R. Azərbaycan memarlığında baştaqlar, Bakı, 1995..
8. Aхундов Д.А. Архитектура древнего и раннесредневекового Азербайджана. 1986.
9. Bayramov R. XI-XVIII əsrlər Azərbaycan memarlıq abidələrinin tipoloji təsnifatı. Bakı, 2013
10. Саламзаде А.В. Архитектура Азербайджана XVI-XIX вв. Баку, 1964.

Əlavə ədəbiyyat

1. Qaşqay S. Manna dövləti. Azərbaycan dövlət nəşriyyatı. Bakı, 1993
2. Aşurbəyli S. Qədim Bakının memarlıq binaları. // Azərbaycanı öyrənmə yolu. 1930.
3. Ciddi H.Ə. Gülüstan qalası. Bakı, 1967.
4. Саламзаде А.В. Архитектура мавзолеев Азербайджана XII-XV вв. Архитектура Азербайджана (очерки). Баку, 1952.

5. Амензаде Р. Ханегах-культовые комплексы средневековья. Архитектура и градостроительство. Баку, 2000.

IV Prerekvizitler: Fənnin tədrisi üçün öncədən başqa fənninin tədrisi vacib deyil.

V Korekvizitler: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin da tədris olunmasına zərurət yoxdur.

VI Fənnin təsviri və məqsədi: Azərbaycanın qədim və orta əsr memarlığı fənni Azərbaycanda böyük tarixi keçmişə malik olan memarlıq sənətinin təşəkkülü, inkişafı, her bir dövrün səciyyəvi xüsusiyyətlərini öyrədir. Fənnin tədris olunmasında əsas məqsəd xalqımızın mədəniyyət salnamesini bəzəyən və qədim Şərq memarlığının mühüm nüailiyetlərini özündə eks etdirən möhtəşəm abidələrlə "Muzey, arxiv işi və abidələrin qorunması" ixtisasında təhsil alan tələbələr tanış etmək, tarixin müxtəlif inkişaf mərhələlərində Azərbaycan memarlıq sənətinin inkişaf xüsusiyyətləri, regionda baş verən siyasi və hərbi hadisələrin memarlıq təsiri və s. barədə biliklər verməkdir.

VII. Davamıyyətə verilən telablər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamıyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş

həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemle qiymətləndirilir. Bundan 50 ballı tələbə semestr ərzində, 50 ballı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 balla aşağıdakılardır: 20 bal seminar və laboratoriya dəslərində fealiyyətinə görə, 30 bal kollokviumların nəticələrinə görə. İmtahan biletinə bir qayda olaraq fənni ehənədən 5 sual daxil edilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçirilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərəkətlidir.
- 9 bal- tələbə keçirilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçirilmiş materialı başa düşür, lakin nəzəri cəhdən bəzi məsələləri əsaslandıra bilmir
- 6 bal- tələbenin cavabı əsasən düzgündür.
- 5 bal- tələbenin cavabında çatışmazlıqlar var, mövzunu tam ehətə edə bilmir.
- 4 bal- tələbenin cavabı qismən doğrudur, lakin mövzunu izah edərək bəzi sehv'lərə yol verir;
- 3 bal- tələbenin mövzudan xəberi var, lakin fikrini əsaslandıra bilmir;
- 1-2 bal- tələbenin mövzudan qismən xəberi var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Öks təqdirdə tələbenin imtahan göstəriciləri semester ərzində tədris fealiyyəti nəticəsində topladığı bala elave olunur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan ve imtahanaqədərkil ballar əsasında)

91 – 100 bal	əla	A
81 – 90 bal	çox-yaxşı	B
71 – 80 bal	Yaxşı	C
61 – 70 bal	Kafi	D
51 – 60 bal	qənaətbəxş	E
51 baldan aşağı	qeyri-kafi	F

IX Davranış qaydalarının pozulması:

Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülmələr.

X Təqvim planı: Mühazire 30 saat, seminar 30 saat

Nö	Keçirilən mühazire və seminar mövzularının məzmunu	Müh.	Sem.
1	Mövzu. Azərbaycan Qədim və Orta əsr memarlığı fənnin predmeti və məqsədi. Qısa icmali: Memarlıq sənətinin inkişafı tarixində, Azərbaycan Qədim və Orta əsr memarlıq abidələri fənnin predmeti, məqsədi və vəzifələri, Azərbaycan memarlığının təsir edən amillər <i>Manba:[2;3;9;10]</i>	2	2
2	Mövzu. Memarlıq və inşaat sənətinin təşəkkül tapması və erkən dövrü Qısa icmali. Azərbaycanda evlikmə ənənəsinin yaranması, möhrə və çiy kərpic memarlığının təşəkkül tapması, Neoli-Eneolit dövrü memarlığının əsas xüsusiyyətləri, Tunc dövrü memarlıq abidələri, Son Tunc, İlk Demir dövrü memarlığı. <i>Manba:[2;3;9;10]</i>	2	2
3	Mövzu. Manna dövlətində şəhərsalma və memarlıq Qısa icmali: Manna dövlətinin təşəkkül tapması, Manna dövlətinin şəhər qalaları haqqında yazılı manba məlumatı (mixi yazıları). Qala Seranc ,Siyahtepe və Oğluqala abidələri, Həselli yaşayış yerinin tikinti qalıqlar, məbədlər. İnşaat kermikası. <i>Manba: [1;4;11]</i>	2	2
4	Mövzu. Antik dövr Azərbaycan memarlığı və inşaat sənəti Qısa icmali: Albaniya dövlətində şəhərsalma fealiyyəti. Albaniyanın antik dövr şəhərləri: Xınıslı, Sarıtepe, Qəbələ, Mingəçevir. Albaniyada memarlıq: istehkam tikililəri, ictimai-dini binalar, yaşayış binaları. Atropatenada memarlıq və şəhərsalma. Qalaye Zöhhak yaşayış yerinin tikinti qalıqları, inşaat keramikası, Təxt-e Süleyman yaşayış yerinin memarlıq qalıqları. <i>Manba: [1;4;10;12]</i>	2	2
5	Mövzu. Azərbaycan memarlığı erkən orta əsrlər dövründə Qısa icmali: İstehkam tikililəri. Albaniyanın xristian memarlıq abidələri. Alban məbədlərinin memarlıq tipləri: tağ-tavanlı zal məbədləri, birnefli bazilikalar, üçnefli bazilikalar, günbəz memarlığı, dairəvi məbədlər: Qax rayonu Ləkit kəndindəki dairəvi məbəd, günbəzli zal kilsələri. Ərəb işğalı dövründə Azərbaycan memarlığının inkişafı: istehkamlar; ictimai-dini binalar, yaşayış evləri və təsərrüfat tikililəri. <i>Manba: [6;7;8;9; 10;12]</i>	4	4
6	Mövzu. Azərbaycan memarlığı IX-XI əsrlərda Qısa icmali: Azərbaycanda müsəlman şəhərinin formallaşması və onun səciyyəsi. İslam memarlığının təşəkkül tapması. Memarlıq abidələrinin tipologiyası. İnşaat texnikası. Konstruksiyalar, Memarlıq bezəyi. <i>Manba: [1;6;8]</i>	2	2
7	Mövzu. Səlcuqlar dönməndə Azərbaycanda şəhərsalma və memarlıq Qısa icmali: Şəhərsalma fealiyyətinin geniş vüset alması., şəhər istehkamları. ictimai-dini binalar. Şəhər abadlığı problemlərinin həlli. <i>Manba:[2;8;10]</i>	4	4
9	Mövzu: Azərbaycanın səlcuq dövrü xatırə abidələri	2	2

	Qısa icmali: Səlcuq dövrü memarlıq-xatire abidəleri olanqlıları türbələri: Qırmızı günbed türbəsi, Goy günbez, Naxçıvandakı Yusif Küseyr oğlunun türbəsi, Məmənə xatın türbəsi. Onların memarlıq xüsusiyyətləri ve tikinti texnikası. Mənbə: [2;8;10]		
10	Mövzu. Səlcuqlar dövründə Azerbaycanda memarlıq məktəbləri Qısa icmali: Memarlıq məktəbləri: Şirvan-Abşeron, Arran, Naxçıvan-Marağa, Təbriz-Zəncan. Arran memarlıq məktəbi və onun səciyyəvi xüsusiyyətləri, Naxçıvan-Marağa memarlıq məktəbinin əsləb xüsusiyyətləri və onun Azerbaycanda memarlığın inkişafında rolü, Şirvan-Abşeron, Təbriz memarlıq məktəbi, onların əsləb xüsusiyyətlər və memarlıq tikililəri. Mənbə: [2;8;10]	2	2
11	Mövzu. Azerbaycan memarlığı XIV-XV əsrlərdə Qısa icmali: XIV-XV əsr Azerbaycan memarlığının inkişaf xüsusiyyətləri, XIV-XV əsrlərdə Azerbaycanda şəhərsalma, müdafiə tikilləri, dini, ictimai binalar və yaşayış evləri, təsərrüfat tikilləri. Şirvanşahlar sarayının memarlıq xüsusiyyətləri. Mənbə: [1;6;8]	4	4
12	Mövzu. Azerbaycan memarlığı XVI-XVII əsrlərdə Qısa icmali: XVI-XVII yüzilliklərdə Azerbaycan Azerbaycan memarlığının inkişaf xüsusi, şəhər istehkamları, müdafiə qalaları, dini-ictimai binalar, yaşayış evləri, memorial-xatire abidələri. Mənbə: [1;6;8]	4	4

XI. Fənn üzrə tələbələr:

Telim nəticəsində tələbələrin eldə etməli olduğu təsəvvür, vərdiş və bacarıqları:

Öyrənən tanış olur:

- Tələbələr İslam intibahının çiçəkləndiyi dövrde Azerbaycanın Orta əsr yaşayış yerləri, onların tipləri, topoqrafik quruluşu, inkişaf xüsusiyyətləri və s. haqqında biliklər eldə edəcəklər.
- Orta əsr memarlığı eldə edilmiş faktik materiallar və IX-XIII əsr coğrafiyasunas seyyahlarının əsrlərində orta əsr yaşayış yerləri haqqında verilmiş məlumatlar əsasında Azerbaycan orta əsr yaşayış yerləri, onların yerləşdiyi ərazi, inkişaf xüsusiyyətləri, tarixin sonrakı inkişaf mərhələsində burada baş veren sosial-siyasi proseslər, bu proseslərin yaşayış yeyinə tesiri və s. barədə məlumat eldə edəcəklər.
- Tələbələr Orta çağda Azerbacanın müxtəlif bölgələrində olan yaşayış yerləri, daşındıqları funksiyalar, sahəsi, istehkamin olub olmaması, tikillərin xarakteri, saray və ictimai-dini tipli monumental binaların varlığı və s. haqqında biliklər eldə edəcəklər
- Orta əsr şəhərgahları, istehkamları, yaşayış yerləri haqqında məlumat toplayan tələbələr onları şəhər etməyə cəhd göstərəcəklər.

XII. Fənn üzrə telim nəticələri:

- Azerbaycanın memarlıq nümunələrini müəyyən edən meyarlar haqqında tələbələr bilikləri mənimsəmelidir.
- Azerbaycanın memarlıq nümunələrini tipoloji xüsusiyyətləri ilə bağlı nəzəri-metodoloji biliklərə yiylənənlədir.
- Azerbaycanın daşınar və daşınmaz mədəni irs obyektlərinin təsnifatını mənimsəmelidir.
- Azerbaycanın dövlət və hökumət, qeyri hökumət qurumlarının fəaliyyət istiqamətləri haqqında ətraflı biliklər yiylənənlədir.
- Azerbaycanın beynəlxalq təşkilatlarının, xüsusiilə YUNESKO və onun müvafiq şura və komitelerinin fəaliyyəti ilə bağlı ətraflı biliklər eldə etməlidir.

XIII. Tələbələrin fənn haqqında fikrini öyrənilməsi:

XIV. Kollokvium sualları:

I Kollokvium sualları:

1. Azerbaycanın Qədim və Orta əsr memarlığı fənninin predmeti və məqsədi
2. Azerbaycanda memarlıq sənətinin təşəkkül tapması
3. Neolit dövrü memarlığının əsas xüsusiyyətləri
4. Eneolit dövrü memarlığının əsas xüsusiyyətləri
5. Megalitik tikililər (Menhirlər, dolmenlər, kromlexlər)
6. Tunc dövrü memarlıq abidələri
7. Son Tunc, İlk Dəmir dövrü memarlığı
8. Manna dövlətinin şəhər qalaları haqqında məlumat mixi yazılarında
9. Həsənlər yaşayış yerinin memarlıq tikilləri
10. Albaniyanın antik dövr memarlığı
11. Xınıslı, Saritəpə, Qəbələ, Mingəçevir antik dövr şəhərlərinin memarlıq abidələri
12. Atropatenada memarlıq və şəhərsalma
13. Qalaye Zöhhak, Təxət-e Süleyman yaşayış yerinin memarlıq tikilləri
14. Ərəb xilafətinin yüksəlişi dövründə Azerbaycan memarlığının inkişafı
15. İlk orta əsrlərin müdafiə istehkamları

II Kollokvium sualları:

1. İlk orta əsr yaşayış yerlerinin dini-ictimai tikilləri
2. Tağ-tavanlı Xristian məbədləri

3. Birneflı ve Üçneflı bazilikalar
4. Dairevi xristian mebedleri
5. İslamaqəderki dövrde Azerbaycanda inşa edilmiş alban tikiiləri
6. Azerbaycan memarlıq mekteblerinin yaranması
7. X-XI yüzilliklarda yaşamış Azerbaycan memarları
8. IX-XI esrlərde Azerbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri
9. Selcuqların hakimiyyəti dövründə şəhər memarlığı
10. XI-XIII esrlərin müdafiə qalaları, qəsrlər və qüllələr
11. XI-XIII esrlərin dini- ictimai tikiiləri
12. Məmənə xatun türbəsi və onun konstruktiv xüsusiyyətləri
13. Selcuq dövrü memorial-xatire abidələri
14. Qırmızı günbez və Gök günbez turbeleri
15. Yusif Küseyr oğlunun türbəsi və onun konstruktiv xüsusiyyətləri

XV Fənn Üzrə imtahanı sualları:

1. Azerbaycanın Qədim və Orta esr memarlığı fənninin predmeti və məqsədi
2. Azerbaycanda memarlıq sənətinin təşəkkül tapması
3. Neolit-Eneolit dövrü memarlığının əsas xüsusiyyətləri
4. Meqaltık tikiilər (Menhirler, dolmenler, kromlexlər)
5. Tunc dövrü memarlıq abidələri
6. Son Tunc, İlk Dəmir dövrü memarlığı
7. Manna dövlətinin şəhər qalaları haqqında məlumat mixi yazınlarda
8. Həsenli yaşayış yerinin memarlıq tikiiləri
9. Albaniyanın antik dövr memarlığı
10. Xınıslı, Sarıtepe, Qəbele, Mingəçevir antik dövr şəhərlərinin memarlıq abidələri
11. Atropatenada memarlıq və şəhərsalma
12. Qalaye Zöhhak, Təxət-e Süleyman yaşayış yerinin memarlıq tikiiləri
13. Əreb xilafətinin yüksəlişi dövründə Azerbaycan memarlığının inkişafı
14. İlk orta esrlərin müdafiə istehkamları
15. İlk orta esr yaşayış yerlərinin dini-ictimai tikiiləri
16. Tağ-tavanlı Xristian mebedleri
17. Birneflı və Üçneflı bazilikalar
18. Dairevi xristian mebedleri
19. İslamaqəderki dövrde Azerbaycanda inşa edilmiş alban tikiiləri
20. Azerbaycan memarlıq mekteblerinin yaranması
21. X-XI yüzilliklarda yaşamış Azerbaycan memarları
22. IX-XI esrlərde Azerbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri
23. Selcuqların hakimiyyəti dövründə şəhər memarlığı
24. XI-XIII esrlərin müdafiə qalaları, qəsrlər və qüllələr
25. XI-XIII esrlərin dini- ictimai tikiiləri
26. Məmənə xatun türbəsi və onun konstruktiv xüsusiyyətləri
27. Selcuq dövrü memorial-xatire abidələri
28. Qırmızı günbez və Gök günbez turbeleri
29. Yusif Küseyr oğlunun türbəsi və onun konstruktiv xüsusiyyətləri
30. Arran memarlıq məktəbi və onun səciyyəvi xüsusiyyətləri
31. Naxçıvan-Marağa memarlıq məktəbinin Əslub xüsusiyyətləri
32. Şirvan-Abşeron memarlıq məktəbinin memarlıq abidələri
33. XIV-XV esr Azerbaycan memarlığının inkişaf xüsusiyyətləri
34. XIV-XV esrlərin müdafiə tikiiləri
35. Şirvanşahlar saray kompleksi və onun memarlıq Əslubu
36. XVI-XVII yüzilliklərdə Azerbaycan memarlığının inkişaf xüsusiyyətləri
37. Azerbaycan son orta esr şəhərlərinin istehkam tikiiləri
38. XVI-XVII esrlərin müdafiə qalaları, qəsrlər və qüllələr
39. Tebriz şəhərin Gök Məscid tarixi memarlıq abidəsi
40. XVI-XVII esrlərin memorial-xatire abidələri

S/f Azerbaycanın qədim və orta esrlər memarlığı fənninin sillabusu 050310-Muzey, arxiv işi, abidələrin qorunması ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib olunmuşdur. "Tarix və onun tədrisi metodikası" kafedrasında müzakirə edilərək təsdiq edilmişdir (14 fevral 2025-cü il, protokol № 8).

Kafedra müdürü: Elçin dos.K.F.Mahmudov

Fənn müəllimi: Bağış dos.M.C.Bayramov

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
LƏNKƏRAN DÖVLƏT UNIVERSİTETİ

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:
dos. Zaur Məmmədov
"11" 02 2025-ci il

FƏNN SILLABUSU

Ixtisas: 050116 Tarix müəllimliyi A,B

Kafedra: Tarix və onun tədrisi metodikası

Fakültə: Tarix-coğrafiya və incəsanet

I. Fənn haqqında məlumat

Fənnin adı: Osmanlı tarixi (Ali təhsilin bakalavr seviyyəsi üçün təsdiq edilmiş 050117-Tarix və coğrafiya müəllimliyi dövlət standartları. 2020)

Kodu: IPF-B06

Tədris ili: II (2024-2025) Semestr: II

Tədris yükü: 180 saat Auditoriya yükü: (30 saat mühazirə, 30 saat seminar.)

Təhsil alma forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, dərəcəsi: dos.Bayramov Müşfiq Cabir oğlu

Kafedranın ünvanı: Lenkeran ş., Ə.Məmmədov küç., 21, 2 sayılı korpus

Məsləhət günləri və saatı: 1 gün saat 10⁰⁰-11⁰⁰

E-mail ünvanı: mushfiq76@mail.ru

III.Təsviye olunan dərslik, ders vəsaiti və metodik vəsaitlər:

1. Qurbanov R. Türk xalqları tarixi II hissə. Dərs vəsaiti, 2011
2. Kerolayn F. Osmanlı İmperiasının tarixi. Abdülrehim Mikragvinin tərcüməsi, Bakı, 2009
3. Oral Ö, Kolçak Ö. Kuruluş ve yüksəlşə devri Osmanlı tarixi. 2010
4. İnancık H.Osmanlı imparatorluğu tarixi. Timaş yayımıları, İstanbul-2021
5. Tozduman A. Osmanlinin təşkilat ve kültür tarixi. İstanbul-2010
6. İnancık H. Osmanlı imparatorluğu klasik çağ (1300-1600) İstanbul-2003
7. Nəcəfli T. Qaraqoyunu və Ağqoyunu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.
8. Fərzəlibəyli Ş. Azərbaycan və Osmanlı İmperiyası (XV – XVI esrlər). Azərbaycan dövlət nəşriyyatı, Bakı, 1995
9. Jorc N.Kanuni Sultan Süleyman - Yenilmez Türk, İstanbul-2012,Türk dilində
10. Selim Y. Yavuz Sultan Selim. İstanbul.
11. Yüsifov A., Əhmədov S. Ağqoyunu-Osmanlı müharibəsi (1472-1473-cü illər) Bakı-2006
12. Əliyev H.Türkiyə I dünya müharibəsi illərində. Bakı-1962

IV. Fənnin təsviri və məqsədi:

Türkler böyük İmperatorluqlar quraraq Uzaq Şərq, Yaxın Şərq, Asiya, Avropa və Afrika qitələri arasında din və mədəniyyətləri çulğalasdıraraq dünya mədəniyyəti tarixində silinməz izlər buraxmış, dünya mədəniyyətinin inkişafına evezəsiz xidmətlər göstərmişlər. Türklerin dövlətçilik tarixində mühüm yer tutan dövlətlərdən biri Osmanlı dövlətidir. Ər, böyük müsəlman türk dövlətlərindən biri olan Osmanlı dövləti 600 illik bir dövrü əhatə edir. Avropa, Asiya və Afrikada sahib olmuş bu dövlət 1299-cu ildən başlayaraq 1922-ci il qədər hökm sürmüdüdür.

Kursun tədrisində əsas məqsəd Türk xalqları tarixində özünəməxsüs rolü olan Osmanlı dövləti haqqında ümumi biliklər verməkdir. Tələbələri Osmanlı dövlətinin yüksəlmə səbəbləri, Osman dövlətinin Balkanlarda işğalı, Osmanlı – Teymuri, Osmanlı-Ağqoyunu, Osmanlı-Səfəvi münasibətləri, Osmanlı dövlətində iqtisadi vəziyyət, iktimali münasibətlər, istismar olunan xalqların azadlıq hərəkatı, XVII-XVIII esrlər Osmanlı-Avstriya və Osmanlı-Rusiya müharibələri, Genç türkər inqilabı və Balkan müharibələri, Osmanlı imperiyasının suqutu və s. haqqında ümumi biliklər verməkdir.

V. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən başqa fənninin tədrisi vacib deyil.

VI. Korekвизitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VII. Davamıyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamıyyət meyarları nəzəre alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dəslərində fealiyyətinə görə, 30 bal kollokviumların nəticələrinə görə. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzəre alınır.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçirilmiş materialı dərindən başa düşür, cavabı dəqiqlik və hərtərəflidir.

- 9 bal-tələbə keçirilmiş materialı tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.

- 8 bal-teleba cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal-teleba keçirilmiş materialı başa düşür, lakin nezəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal-telebenin cavabı əsasən düzgündür.
- 5 bal-telebenin cavabında çatışmazlıqlar var, mövzunu tam ehətə edə bilmir.
- 4 bal-telebenin cavabı qismen doğrudur, lakin mövzunu izah edərək bəzi səhvliyələr yol verir;
- 3 bal-telebenin mövzdən xəberi var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal-telebenin mövzdən qismen xəberi var.
- 0 bal-suala cavab yoxdur.

Tələbenin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbenin imtahan göstəriciləri semester ərzində tədris fealiyyəti nəticəsində topladığı bala əlavə olunur.

Semestr nəticəsinə görə yekun qiymətləndirme (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfli
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafi	D
5.	51-60	qənaətbəx Ş	E
6.	50 ve ondan aşağı	qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nezərdə tutulan qaydada tədbir görülecek.

X. Təqvim mövzu planı: Mühazire 30 saat, seminar - 30 saat

N	Keçirilən mühazira və seminar mövzuların məzmunu	Müh.	Sem.
1	Osmanlı dövlətinin mənbaşunaslığı və tarixşunaslığı Plan: <ol style="list-style-type: none"> 1. Osmanlı dövlətinin mənbaşunaslığı 2. Osmanlı dövlətinin tarixşunaslığı Mənbə: [2; 3; 4;]	2	2
2	Osmanlı dövlətinin yaranması Plan: <ol style="list-style-type: none"> 3. Anadolu Selcuqlu dövlətinin tənezzülü. Osman bəylüyü, onun yerləşdiyi ərazi, coğrafi mövqeyi və ictimai quruluşu. 4. Osman bəylünün yüksələmə səbəbləri və ərazi işgallarının istiqaməti. Osmanlı dövlətinin yaranması. 5. Osmanlı dövlətinin güclənməsi 6. XIV əsrde Osmanlı türklerinin Balkanlardakı işgalları Mənbə: [2; 3; 4;]	2	2
3	Osmanlı dövlətinin imperiyaya çevrilmesi Plan: <ol style="list-style-type: none"> 1. Osmanlı dövləti sultan I Bəyazidin dövründə. 2. Teymurun yürüşü və türklerin Ankarada möğlüb olması (1402-ci il). 3. Osmanlı dövləti fetret dövründə. Osmanlı dövləti I Mehmet dövründə. 4. 1416-ci ilde Şeyx Bədrəddin Simavının rəhbərliyi altında xalq Üşyanı. Mənbə: [2; 3; 4; 6]	2	2
4	Osmanlı imperiyasının genişlənməsi. Dövlətin idarə olunması, torpaq mülkiyyət formaları və vergi sistemi Plan: <ol style="list-style-type: none"> 1. Osmanlı imperiyasının genişlənməsi. Konstantinopolun fəthi. Serbiyanın fəth edilmesi. 1461-ci ilde Trabzon imperiyasının süqutu. 2. Osmanlı dövlətində saray təşkilatı: Dövlət və eyalet sarayıları. Divani Hümayün. 3. Osmanlı dövlətində hərbi təşkilat. Torpaq mülkiyyət formaları. Vergi sistemi. Mənbə: [2; 3; 4; 5; 6]	2	2
5	Osmanlı dövlətinin XIV-XV əsr Azerbaycan feodal dövlətləri ilə münasibətləri Plan: <ol style="list-style-type: none"> 1. Qaraqoyunlu dövlətinin Osmanlı imperiyası ilə münasibətləri. 2. Ağqoyunlu dövlətinin Osmanlı imperiyası ilə münasibətləri. 3. Şirvanşahlar dövlətinin Osmanlı imperiyası ilə münasibətləri. Mənbə: [2; 6; 7; 8; 11]	2	2
6	Misir və Suriyada Osmanlı hökmranlığının başlanması. Sultan I Selim dövrü Plan: <ol style="list-style-type: none"> 1. Osmanlı dövləti Sultan II Bəyazidin hakimiyyəti illerində Osmanlı Dövlətinin siyasi qüdrətinin artması. 2. XVI əsrin 2-ci illerində Osmanlı-Səfəvi münasibətləri. Çaldırın döyüşü 3. XVI əsrde Misir və Suriyada Osmanlı işgalları Mənbə: [2; 4; 6; 10]	2	2
7	Osmanlı imperatorluğunun yüksələş dövrü. Sultan Süleyman Qanunu	2	2

	Plan: 1. Fatih Sultan Süleyman Qanuni. Osmanlı Habsburg müharibeleri, Osmanlıların Merkezi Avropaya müdahalesi. 2. I Süleymanın şərqi sefərləri. Səfəvi hakimiyyətinin güclənməsi. Amaslya sülh müqaviləsi. 3. Osmanlı dövləti II Selimin hakimiyyəti illərində. Həşterxan seferinin boşça çıxmazı və türk ordusunun Lepanto altında darmadağın edilməsi. Mənbə: [2; 4; 9]		
8	Osmanlı İmparayı XVI əsrin sonu – XVII əsrde. Imperlyanın zəifləməyə başlaması Plan: 1. Osmanlı dövləti XVI ərin sonunda. Sultan III Muradın dövründə. Osmanlı imperatorluğunun Avropa dövlətləri ilə münasibətlərinin keskinleşmesi. 2. Avropa dövlətlərinin Osmanlı dövlətində kapitulyasiya hüquqları almaları. Əyrl qalasının fəthi və Xaçova müharibəsi. Zıtvaltorok müqaviləsi. 3. XVI ərin sonunda Osmanlı səfəvi müharibəleri. İstanbul, Serab, Qesri-Şirin sülh müqavilələri. Mənbə: [3; 2; 4]	2	2
9	XVII-XVIII əsrlər Osmanlı-Avstriya və Osmanlı-Rusiya müharibələri Plan: 1. 1663-1664-cü illər Osmanlı-Avstriya muharibəsi Vasvar sülhü. 1683-1699-cü illər Osmanlı-Avstriya muharibəsi, Karlovitsa müqaviləsi. 2. 1677-1681 illər Osmanlı-Rusiya muharibəsi Baxçasaray sülhü. 1700-cü il İstanbul sülhü. 1711-ci il Prut müqaviləsi 3. 1768-1774-cü illər Osmanlı-Rusiya muharibəsi. Kiçik Qaynarça sülhü. 4. 1787-1791-ci illər Osmanlı-Rusiya muharibəsi. Sistov və Yassı müqavilələri. Mənbə: [2; 4]	2	2
10	Osmanlı XVIII əsr XIX ərin evvelərində. Şərqi məsələsinin yaranması. III Selimin islahatları Plan: 1. XVIII ərin sonunda Osmanlı dövlətində iqtimal-siyasi veziyət, Balkan xalqlarının mübarizəsi. 2. Osmanlı tarixində "gerilemə dövrü". Sultan III Selimin islahatları III Selimin devriləməsi. M.Bayrakdar və islahatlar. 3. 1806-1812-ci illər rus-türk muharibəsi. Balkanlarda milli azadlıq hərəkatının yüksəlməsi. Serbiya Üşəni. II Mahmudun islahatları. Mənbə: [1; 2; 4]	2	2
11	Osmanlı XIX ərin birinci yarısında. Təzminat hərəkatı Plan: 1. XIX ərin 20-ci illərində Osmanlı İmparayındə hərbi-siyasi veziyətin mürekkebəleşməsi. 1828-1829-cü illerde rus-türk muharibəsi. Müstəqil yunan dövlətinin yaranması. 2. 1831-1833-cü illerde Türkiye-Misir münaqışası. 1833-cü il rus-türk muharibəsi. 3. Təzimət hərəkatının I dövrü (1839-1953) 1839-cü il Gülxana xətti-şərifli. Mənbə: [1; 2; 4]	2	2
12	Osmanlı İmparayı XIX ərin ikinci yarısında Plan: 1. 1853-1856-ci illər Birinci Krim müharibəsi. 2. Təzimətin ikinci dövrü (1856-1876-ci illər). Xətti humayun. 1858-cil il torpaq meccəlesi. Mehkəmə sisteminin yenidən təşkili. 3. XX ərin 70-ci illərin evvəllerində Osmanlı İmparayından beynəlxalq veziyəti. 1875-ci il böhranı. 1876-ci il konstitusiyası və onun ehamiyyəti. 4. 1877-1878-ci illər rus-türk muharibəsi. "San-Stefano" sülhü. Mənbə: [1; 2; 4]	2	2
13	Gənc türklər inqilabı və Balkan müharibələri Plan: 1. II Əbdülhəmidin məclisi buraxması, "zülm" rejiminin yaradılması. 1908-1909-cü illər inqilabı. Konstitusiyalı rejimin yaradılması. 2. 1909-cü il eksinqilabi qiyamı. II Əbdülhəmid rejiminiən son qoyulması. "İttihad və Tərəqqi" partiyasının hakimiyyətinin yaranması. 3. 1912-1913-cü illər Balkan müharibələri. Buxarestde sülh müqaviləsi. Mənbə: [1; 4]	2	2
14	Osmanlı Birinci Dünya müharibəsi illərində Plan: 1. I Dünya müharibəsi ərefəsində ölkədə siyasi veziyət. Almaniya ilə müttəfiqliyin yaradılması. 2. Osmanlı İmparayından Almaniya tərəfindən muharibəyə qoşulması. Rusyanın Osmanlıya müharibə elan etmesi. Sarıqamış döyüşü.	2	2

	3. Osmanlı dövlətinin parçalamaq haqqında imperialist dövlətlərinin planları. Brest-Litovsk müqaviləsi. Trabzon konfransı. Menbə: [1; 4; 12]		
15	Osmanlı İmparatorlığının suçu Plan: <ol style="list-style-type: none"> Antanta ile apardığı müharibəde Osmanlı dövlətinin mağlub olması. Ənvar Telet rejiminin ifası. "Mudros" barışı. Milli istiqaliyyət müharibəsinin başlanması. M.K. Atatürk 1920-ci il parlamentinin buraxılması. Sevr müqaviləsi. Osmanlı medeniyəti Menbə: [1; 4]	2	2

XI. Fenn Üzre tebləbler:

Osmanlı dövlətinin ərazisində baş verən dəyişiklikləri, dövlətin idarəcilik formalarını ve sosial-iqtisadi münasibətlərini müqayise etmək dənyanın siyasi menzərəsində baş vermiş dəyişikliklərdə Osmanlıların təsirini şərh etməlidir.

XII. Fenn Üzre telim neticələri:

- Osmanlı tarixinin öyrənilməsinin ehəmiyyətini şərh edir.
- Osmanlı tarixinin tarixdəki izi, inkişafı və tənezzülü dövrüne dair bilik və bacarıqlar nümayiş etdir.
- Tarixi mövzulardakı dialoqlarda, keçmiş və müasir tarixi proseslər dair müzakirələr və öz mövqeyini faktlarla esaslandırır.
- Tarixi hadisə və proseslərin gedisində seksiyetlərin rolunu qiymətləndirir.

XIII. Tebləberin fenn haqqında fikrinin öyrənilmesi:

XIV. Kollokvium sualları

I kollokvium sualları

- Osmanlı dövlətinin tarixşunaslığı
- Osmanlı dövlətinin menbeşşunaslığı
- Osmanlı dövlətinin yaranması və güclənməsi
- XIV əsrde Osmanlı türklerinin Balkanlardakı işgalları
- Osmanlı dövləti I Beyazidin hakimiyyəti illerinde
- Osmanlı dövləti I Mehmetin, II Murad dövründə
- Teymurun yürüşü. 1402-ci il Ankara savaşı
- Konstantinopolun fethi
- Osmanlı imperiyasının genişlənməsi. Sultan II Mehmet
- Osmanlı dövlətində saray təşkilatı
- Osmanlı dövlətində torpaq mülkiyyət formaları, vergi sistemi
- Qaraqoyunu - Osmanlı münasibətləri
- Ağqoyunu - Osmanlı münasibətləri
- Osmanlı dövləti Sultan II Beyazidin hakimiyyəti illerinde
- XVI əsrin evvəllerində Osmanlı-Səfəvi münasibətləri. Çaldıran döyüşü

II kollokvium sualları

- Misir və Suriyada Osmanlı işgallərinin başlanması
- Fateh Sultan Süleyman Qanuni (1520-1566)
- Osmanlı Habsburg müharibələri
- Sultan Süleyman Qanuninin Şərq seferi
- Osmanlı dövləti II Selimin hakimiyyəti illerində
- Osmanlı dövləti XVI ərin sonunda. Sultan III Murad
- Əyri qalasının fethi, Xaçova müharibəsi, Zitvatorok müqaviləsi
- Osmanlı Səfəvi müharibələri (1578-1639)
- XVII əsrde imperiyanın zəifləmeye başlaması
- Osmanlı-Avstriya müharibəsi. Karlovits müqaviləsi
- Osmanlı-Rusiya müharibəleri (1677-1681, 1700-1711-ci illər)
- Osmanlı-Rusiya müharibəleri (1768-1774, 1787-1791-ci illər)
- XVIII ərin sonunda Osmanlı dövlətində içtmal-siyasi vəziyyət
- Osmanlı tarixdə gerilemə dövrü III Selimin İslahatları
- 1806-1812-ci illər Rusiya-Osmanlı müharibəsi

XV İmtahan sualları

- Osmanlı dövlətinin menbeşşunaslığı
- Osmanlı dövlətinin tarixşunaslığı
- Anadolu Selçuk dövlətinin tənezzülü
- Osmanlı dövlətinin yaranması və güclənməsi
- XIV əsrde Osman türklerinin Balkanlardakı işgalları
- Osmanlı dövləti I Beyazidin hakimiyyəti illerində
- Osmanlı dövləti I Mehmetin, II Murad dövründə
- Teymurun yürüşü. 1402-ci il Ankara savaşı
- Konstantinopolun fethi

10. Osmanlı İmparayısının genişlemesi. Sultan II Mehmet
11. Osmanlı dövlətində saray təşkilatı
12. Osmanlı dövlətində torpaq mülkiyyət formaları, vergi sistemi
13. Qaraqoyunlu - Osmanlı münasibətləri
14. Ağqoyunlu - Osmanlı münasibətləri
15. Osmanlı dövləti Sultan II Beyazidin hakimiyyəti illərində
16. XVI əsrin evvəllerində Osmanlı-Safavi münasibətləri. Çaldırın döyüşü
17. Misir və Suriyada Osmanlı işğallarının başlanması
18. Fateh Sultan Süleyman Qanuni (1520-1566)
19. Osmanlı Habsburq müharibələri
20. Sultan Süleyman Qanuninin Şərq sefəri
21. Osmanlı dövləti II Selimin hakimiyyəti illərində
22. Osmanlı dövləti XVI ərin sonunda. Sultan III Murad
23. Öyri qalasının fəthi, Xaçova müharibəsi, Zitvatorok müqaviləsi
24. Osmanlı-Safavi muharibələri (1578-1639)
25. XVII əsrda imperiyanın zəifləməyə başlaması
26. Osmanlı-Avstriya muharibəsi. Karlovits müqaviləsi
27. Osmanlı-Rusiya muharibələri (1677-1681, 1700-1711-ci illər)
28. Osmanlı-Rusiya muharibələri (1768-1774, 1787-1791-ci illər)
29. XVIII ərin sonunda Osmanlı dövlətində ictimai-siyasi vəziyyət
30. Osmanlı tarixində geriləmə dövrü III Selimin İslahatları
31. 1806-1812-ci illər Rusiya-Osmanlı müharibəsi
32. 1828-1829-cü illər. Osmanlı-Rusiya müharibəsi. Ədirne sülhü
33. 1831-1833-cü illərdə Türkiye-Misir münaqişəsi. 1833-cü il rus-türk müharibəsi
34. Tənzimat hərəkatının I dövrü (1839-1953)
35. Krim müharibəsi
36. Tənzimatın ikinci mərhəlesi (1856-1876)
37. 1876-ci il Türkiyənin ilk Konstitusiyası
38. 1908-1909-cü illər Gənc türklər inqilabı
39. Gənc türklərə qarşı eksinqilabi çevrilmiş
40. 1912-1913-cü illər Balkan müharibələri. Buxarestdə sülh müqaviləsi
41. Rusiya imperiyanın Osmanlıya müharibə etməsi. Sarıqamış döyüşü
42. Antanta dövlətlərinin Türkiyəni bölüşdürmək sazişi
43. 1918-ci il Mondros barışı
44. 1920-ci il parlamentinin buraxılması. Sevr müqaviləsi
45. Osmanlı mədəniyyəti

Osmanlı tarixi fənninin sillabusu 050116 Tarix müəllimliyi ixtisası üzre tədris planı və fənn programı əsasında tərtib olılmışdır. "Tarix və onun tədrisi metodikası" kafedrasında müzakirə edilərək təsdiq edilmişdir (14 fevral 2025-cü il, protokol № 8).

Kafedra müdürü: Ələldə dos.K.F.Mahmudov

Fənn müəllimi: Bayramov dos.M.C.Bayramov

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
LƏNKƏRAN DÖVLƏT UNIVERSİTETİ

Təsdiq edirəm

Tədrisin təşkil və təlim

texnologiyaları üzrə prorektor v.i.e:

 dos. Zaur Məmmədov

"11" 02 2025-ci il

FƏNN SILLABUSU

Ixtisas: 050117 Tarix və coğrafiya müəllimliliyi A,B

Fakülət: Tarix-coğrafiya və İncəsənət

Kafedra: Tarix və onun tədrisi metodikası

I. Fənn haqqında məlumat

Fənnin adı: Seçmə fənn (Selçuk dövlətinin tarixi) (İşçi program LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının 14.09.2022-ci il qərarı ilə təsdiq edilmişdir (protokol №1)

Kodu: IPFS-B02

Tədris III: II (2024-2025) semestr II

Tədris yükü: 210 saat. Auditoriya yükü: (45 saat mühazire, 30 saat seminar.)

Tehsil alma forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 7 kredit

Adı, soyadı, derecesi: dos.Bayramov Müşfiq Cabir oğlu

Kafedranın Ünvanı: Lenkeran ş., Ə.Məmmədov küç., 21, 2 sayılı korpus

Mesleket günənləri və saatı:

E-mail Ünvanı: brahid97@mail.ru

III. Təsviye olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

1. E.Məmmədov Selcuqlar . Dərs vəsaiti, Bakı, 2015
2. A. Sevim Ərdoğan M. Selcuqlu dövlətləri tarixi. (Siyaset, təşkilat və kultur). Ankara, 1995
3. Selçuklu tarihi. Alparslan və Malazgirt. Ankara, 1985
4. Z.Atçeken, Y.Bedirhan Selcuqlu müəssisələri və mədəniyyətləri tarixi, Konya, 2012
5. A. Sevim. Malazgirt meydən savaşı. Ankara, 1971
6. E.Merçil Kirman Selcuqluları. Ankara, 1989
7. O.Turan Selçuklular tarihi və türk - Islam medeniyəti. İstanbul, 1969
8. I.Kafesoğlu Sultan Melikşah Devrinde Büyük Selçuklu İmparatorluğu, İstanbul, 1953, 292
9. E. Merçil Selçuklular Sarayı və Saray Teşkilatı, İstanbul 2011
10. A.Köymən M. Böyük Selçuk imparatorluğu. Ankara,1984
11. A. Köymən A.M. Alp Arslan və zamanı. II cild, Ankara, 1984
12. E. Merçil Müslüman türk dövlətləri tarixi. Ankara, 1998
13. Kafasoğlu I. Selcuqların tarixi. İstanbul, 1992
14. Агаджанов С. Государство Сельджуков Средняя Азия в 11-12 вв. М., 1991
15. Ахундова Н.Ч., Гусейнзаде Р.А. Кафрас и великие тюркские империи. Баку, 2012.

IV Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən başqa fənninin tədrisi vacib deyil.

V Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fenlerin də tədris olunmasına zəruret yoxdur.

VI Fənnin təsviri və məqsədi: Orta əsrlərdə Türk və islam dünyası tarixinde mühüm rol oynayan en qüdrətli dövlətlərdən biri Selcuqlar dövləti olmuşdur. Oğuzların Qınıq boyuna mensub subası Selçuk bəyin X əsrin 80-cı illərində öz yaxınları ilə Çənd şəhərinə köçməsi və islam dinini qəbul etməsi təkəcə Türkiye tarixində deyil islam və dunya tarixinde çox böyük dəyişiklərə səbəb oldu. 1040-ci ildə Qəzənəviler üzərində eldə etdikləri qəlebədən sonra güclü bir dövlət quran Selcuqlar Çin sərhədlerindən İstanbula, Aral gölü və Qafqazdan Qırmızı deniz və Misirə qədər böyük bir əraziyə sahib oldular. Orta Asiyada Qarahaniylər və Qezenəvilərdən sonra üçüncü böyük türk-islam dövləti olan Selcuqlar bu geniş ərazidə yaşayan xalqların siyasi, iqtisadi, mədəni həyatında çox böyük dəyişiklərə səbəb oldular.

Kursun tədrisində esas məqsəd türk xalqları tarixinde özünəməxsüs rolü olan Selcuqlar dövləti haqqında tələbələri məlumatlaşdırmaqdır. Tələbələri selcuqluların mənşəyi, selcuqlar dövlətinin yaranması, selcuqların Şəmaniler, Qezenəviler və Qaraxanılırlarla münasibətləri, Dəndənəkan savaşı, Malazgird meydən savaşı, Böyük selcuqlu imperiyasının yaranması, yüksəlik dövrü, parçalanma səbəbləri, İraq, Kirman, Anadolu selcuqlu dövlətləri, selcuqlularla dövlət və hökümət təşkilatları, ordu quruculuğu, din, torpaq mülkiyyət formaları, mədəniyyət və s. haqqında ümumi biliklər verməkdir.

VII. Davamlılıyə verilən tələblər: Fənn Özə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamlılıyə meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbe həmin fəndən imtahana buraxılır, onun həmin fənn Özə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 bal tələbe semestr ərzində, 50 bal isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardan addit: 20 bal seminar və laboratoriya dəslərində fealiyyətinə görə, 30 bal kollokviumların nəticələrinə görə. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - talebe keçirilmiş materiali derinden başa düşür, cavabı doğış ve hətərəkdir.
- 9 bal - talebe keçirilmiş materiali tam başa düşür, cavabı doğıldır ve mövzunun məhnəti tam aqə bilir.
- 8 bal - talebe cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - talebe keçirilmiş materiali başa düşür, lakin nəzəri cəhətdən bəzi mənasaları asaslandırma bilmir
- 6 bal - talebenin cavabı esasen düzgündür.
- 5 bal - talebenin cavabında çəşməziqlər var, mövzunu tam ahata edə bilmir.
- 4 bal - talebenin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal - talebenin mövzdən xəberi var, lakin fikrini asaslandırma bilmir;
- 1-2 bal - talebenin mövzdən qismən xəberi var.
- 0 bal - suala cavab yoxdur.

Talebenin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Eks təqdirde talebenin imtahan göstəriciləri semester ərzində tədris fealiyyəti nəticəsində topladığı bala elave olunur.
 Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

Nö	Bal	Qiymət
1.	91-100	A
2.	81-90	B
3.	71-80	C
4.	61-70	D
5.	51-60	E
6.	50 və ondan aşağı	F

IX Davranış qaydalarının pozulması: Talebe Universitetin daxili nizam - intizam qaydalarını pozduqda onun haqqında esasnamədə nəzərdə tutulan qaydada tədbir görülecek.

X. Təqvim planı: Mühazire 45 saat, seminar 30 saat,

N	Keçirilen mühazire və seminar mövzulannın məzmunu	Muh.	Sem.
1	Selcuq dövlətinin mənbaşunaslığı Plan: 1. Selcuq dövləti haqqında XI-XIII əsrin ərəbdilli mənbələr 2. Selcuq dövləti haqqında Suriya mənbələri 3. Selcuq dövləti haqqında farsdilli və bizans mənbələri Mənbə:[1]	2	2
2	Selcuq dövlətinin tarixşunaslığı Plan: 1. Selcuq dövlətinin tarixşunaslığı Avropa tarixşunaslığında 2. Selcuq dövlətinin tarixi türk tarixşunaslığında 3. Selcuq dövlətinin tarixi Azərbaycan tarixşunaslığında Mənbə:[1]	2	
3	Selcuqların mənşəyi, Səmanilər, Qaraxanlılarla və Qəznevinərlə münasibətləri Plan: 1. Selcuqların mənşəyi və tarixi səhnəyə çıxmaları 2. Selcuqların Səmanilər və Qaraxanlılarla münasibətləri 3. Selcuqların Qəznevinərlə münasibətləri Mənbə:[1; 2;13;14]	2	2
4	Erken Selcuq dövrü Plan: 1. Yeni Selcuq başçıları: Tuğrul və Çağrı bəylər 2. Əlde olunan müstəqillik, 1038-ci il qəlebəsi 3. Dəndənəkan savaşı Mənbə:[1;2;4;13]	2	2
5	Selcuq dövlətinin genişlənməsi Plan: 1. Selcuqlu dövlətinin genişlənməsi 2. Sultan Alp Arslanın Anadolu sefərləri 3. Sultan Toğrulun Bağdad sefəri Mənbə:[2;3;5;11;14]	2	2
6	Selcuq dövlətinin Imperiyaya çevrilmesi. Sultan Alp Arslan döru Plan: 1. Sultan Toğrulun ölümündən sonra selcuqlu taxtı uğrunda mübaizə 2. Malazgird meydan savaşı 3. Sultan Alp Arslanın şərq sefəri və ölümü Mənbə:[2;3;5;11;13]	2	

7	Selcuq İmparlyasının çökkenmesi sultan Melik Şah dövrü Plan: 1. Melik Şahın hakimiyetinin ilk illerinde Selcuq devletinin daxili veziyeti 2. Suriyanın Selcuqlar tərefindən feth edilmesi 3. Melik Şahın Kirman sefəri 4. Sultan Melik Şahın Qafqaz Seferi 5. Ahsa ve Behreyn Qaramatları Menbe:[2;4;8;12;13;14]	2	2
8	Selcuq İmparlyasının tənezzülü Plan: 1. Melik şahın ölümündən sonra hakimiyet uğrunda mübarizə 2. Melik Tutuşun hakimiyet uğrunda mübarizə 3. Sultan Berkyarıq ilə Melik Mehemed Təper arasında hakimiyet uğrunda mübarizə Menbe:[1;2;4;12;13;15]	2	2
9	Sultan Mehemed Təper dövrü Plan: 1. Mehemed Təperin Böyük selcuqlu sultanı olması 2. Sultan Mehemed Təperin xâçlılarla mübarizəsi 3. Sultan Mehemed Təperin Batınillerle mübarizə Menbe:[2;4;10;12;14]	2	2
10	Sultan Sencer dövrü Plan: 1. Böyük Selcuq dövləti Sultan Sencerin hakimiyet illerində 2. Katavan döyüşü 3. Sultan Sencerin Xarezm sefərləri və Oğuzlar tərefindən əsir edilmesi Menbe:[2;4;10;12;14;15]	2	
11	Iraq və Xorasan selcuqları Plan: 1. Iraq Selcuqlu dövlətinin yaranması 2. Sultan Mahmudun ölümündən sonra Iraq Selcuqlu dövlətində hakimiyet uğrunda mübarizə 3. Iraq Selcuqlu dövləti Sultan Tuğrul və Mesud dövründə Menbe:[2;4;10;12;14]	2	2
12	Iraq və Xorasan selcuqları Plan: 1. Iraq Selcuq dövləti II. Mehemed dövründə 2. Sultan II. Mehemed Xelife Müktefi münasibətləri 3. Iraq selcuq dövləti Süleymanşah və Arslanşahın hakimiyet illerində 4. Iraq selcuq dövlətinin tənezzülü Menbe:[2;4;10;12;13]	2	
13	Kirman selcuqlu dövləti Plan: 1. Kirman Selcuq dövlətinin yaranması və yüksəlisi 2. Sultan Kavurtun Böyük Selcuq taxtı uğrunda mübarizəsi 3. Kirman Selcuqlu dövləti Sultanşah dövrü və Turanşah dövründə Menbe:[2;4;6;12;14]	2	2
14	Kirman selcuqlu dövləti Plan: 1. Kirman selcuqlu dövləti 1097-1170-ci illerde 2. Kirman selcuq dövləti fitret (çoxhakimiyətılık) dövründə 3. Kirman selcuq dövlətinin tənezzülü Menbe:[4;6;12;14]	2	
15	Suriya və Felestin selcuq dövləti Plan: 1. Suriya-Felestin Selcuq dövlətinin yaranması 2. Melik Tutuşun Suriyaya təyin olunması, Şamın feth edilmesi 3. Suriya-Felestin Selcuq dövləti tacüddövle Melik Tutuş dövründə 4. Sultanşah dövrü Menbe:[2;4;12;13;14]	2	2

16	Heleb ve Şam selçuk dövlətləri Plan: 1. Suriya-Felestin Selçuqlu dövlətinin parçalanması 2. Heleb Selçuk dövlətinin xaçlılarla mübarizəsi 3. Şam Selçuk dövləti Mənbə:[1;4;12;13;14]	2	2
17	Anadolu Selçuk dövləti Plan: 1. Anadolu Selçuk dövlətinin yaranması 2. Sultan Celalüddövle din-Mülzziddin Məlik şahın yürüşləri 3. Anadolu Selçuk dövlətinin xaçlılara qarşı mübarizəsi 4. Miryakefalon döyüşü Mənbə:[1;2;10;11;12;15]	2	2
18	Anadolu Selçuk dövləti Plan: 1. Üçüncü (1189-1192) və dördüncü (1202-1204) xaç yürüşləri 2. Anadolu Selçuk dövləti Əlaeddin Keyqubadin hakimliyi dövründə 3. Anadolu monqol istilası dövründə (1230-1242) Mənbə:[1;2;10;11;12;14]	2	
19	Anadolu Selçubeylikləri Plan: 1. Mengüçlü beyliyi (1080-1228) 2. Çaka (Çaxa) beyliyi (1081-1098) 3. Danişmendlilər beyliyi (1092-1178) 4. Saltuklu beyliyi (1092-1202) Mənbə:[1;2;10;11;12;14]	2	2
20	Selçuqlu dövlətinin idarəciliq quruluşu Plan: 1. Dövlət təşkilatları 3. Hökumət təşkilatları Mənbə:[1;2;4;10;12;14]	2	2
21	Selçuk dövlətinin daxili siyaseti Plan: 1. Selçuqlarda hakimiyyət rəmzləri 2. Ordu quruculuğu 3. Torpaq mülkiyyət formaları Mənbə:[1;2;4;10;12;14]	2	
22	Selçuk dövlətində mədəniyyət Plan: 1. Selçuqlara din 2. Elmi biliklər 3. Memarlıq Mənbə:[1;2;4;10;12;14]	2	2
23	Selçuk dövlətinin təserrüfat hayatı Plan: 1. Sənətkarlıq 2. Əkinçilik və maldarlıq Mənbə:[1;2;4;10;12;15]	1	

XI. Fənn üzrə tələblər: Selçuk dövlətlərinin tarixini tarixi məkana görə ictimai, iqtisadi, siyasi və mədəni prosesləri müqayisə və dövlətinin tarixinin inkişaf dinamikasını təhlillər əsasında öyrənməlidir.

XI. Fənn üzrə telim nəticələri

- Selçuk dövlətletinin tarixinin spesifik xüsusiyyətlərini şərh edir.
- Selçuk dövlətletinin tarixinde baş vermiş proseslərdə şəxsiyyətlərin rolunu izah edir.
- Selçuk dövlətletinə mexsus olan mədəniyyətlərin dünaya xalqlarının mədəniyyətlərinin formallaşmasına təsirini təhlil edir.
- Müxtəlif mənbələrdən istifadə etməklə türk Selçuk dövlətletinin tarixinə dair təqdimatlar hazırlayır.
- Tarixi məkana görə ictimai, iqtisadi, siyasi və mədəni proseslərə dair referatlar hazırlayır.

XII. Tələbələrin fənn haqqında fikrinin öyrənilmesi:

Kollokvium sualları:

I kollokvium sualları

1. Selçuk dövləti Suriya və Ərebdlili mənbələrində
2. Selçuk dövləti farsdilli və bizans mənbələrində
3. Selçuk dövlətinin tarixi türk tarixşünaslığında
4. Selçuk dövlətinin tarixi Azerbaycan tarixşünaslığında

5. Selcuqluların menşeyi ve tarix sehnəsinə çıxmaları
6. Selcuqların Semaniler ve Qaraxanlılarla münasibetleri
7. Selcuqların Qeznevilerle münasibetleri
8. Selcuqların müstəqillik elde etmeleri, 1038-ci il qələbesi
9. Dəndənəkan savaşı (1040-ci il)
10. Selcuqlu dövlətinin genişlənməsi
11. Sultan Togrulun Bağdad sefəri
12. Malazgird meydan savaşı
13. Sultan Alp Arslanın şərq sefəri ve ölümü
14. Məlik Şahin hakimiyyətən ilk illərində Selcuq dövlətinin daxili veziyəti
15. Məlik Tutuşun hakimiyyət uğrunda mübarizəsi

II kollokvium sualları


1. Sultan Berkyarık ilə Məlik Məhəmməd Təper arasında hakimiyyət uğrunda mübarizə
2. Böyük Selcuq dövləti Sultan Sencerin hakimiyyəti illerinde
3. Katavan döyüşü
4. Sultan Sencerin Oğuzlar tərəfindən esir edilmesi
5. İraq Selcuqlu dövlətinin yaranması
6. İraq Selcuqlu dövləti Sultan Tuğrul ve Məsud dövründə
7. İraq selcuqlu dövləti Süleymanşah ve Arslanşahın hakimiyyəti illerinde
8. İraq selcuqlu dövlətinin tənezzülü
9. Kirman Selcuqlu dövlətinin yaranması ve yüksəlişi
10. Sultan Kavurtun Böyük Selcuqlu taxtı uğrunda mübarizəsi
11. Kiraman selcuqlu dövləti 1097-1170-ci illərdə
12. Kiraman selcuqlu dövlətinin tənezzülü
13. Suriya və Felestin Selcuqlu dövlətinin parçalanması
14. Hələb Selcuqlu dövlətinin xaçlılarla mübarizəsi
15. Sam Selcuqlu dövləti

XV. İmtahan sualları

1. Selcuq dövləti Suriya və Ərebəlli mənbələrində
2. Selcuq dövləti farsdilli və bizans mənbələrində
3. Selcuq dövlətinin tarixi türk tarixşünaslığında
4. Selcuq dövlətinin tarixi Azerbaycan tarixşünaslığında
5. Selcuqluların menşeyi ve tarix sehnəsinə çıxmaları
6. Selcuqların Semaniler və Qaraxanlılarla münasibetleri
7. Selcuqların Qeznevilerle münasibetleri
8. Selcuqların müstəqillik elde etmeleri, 1038-ci il qələbesi
9. Dəndənəkan savaşı (1040-ci il)
10. Selcuqlu dövlətinin genişlənməsi
11. Sultan Togrulun Bağdad sefəri
12. Malazgird meydan savaşı
13. Sultan Alp Arslanın şərq sefəri ve ölümü
14. Məlik Şahin hakimiyyətən ilk illərində Selcuq dövlətinin daxili veziyəti
15. Sultan Məlik Şahin Qafqaz Seferi
16. Məlik Tutuşun hakimiyyət uğrunda mübarizəsi
17. Sultan Berkyarık ilə Məlik Məhəmməd Təper arasında hakimiyyət uğrunda mübarizə
18. Böyük Selcuq dövləti Sultan Sencerin hakimiyyəti illerinde
19. Katavan döyüşü
20. Sultan Sencerin Oğuzlar tərəfindən esir edilmesi
21. İraq Selcuqlu dövlətinin yaranması
22. İraq Selcuqlu dövləti Sultan Tuğrul və Məsud dövründə
23. İraq selcuqlu dövləti Süleymanşah və Arslanşahın hakimiyyəti illerinde
24. İraq selcuqlu dövlətinin tənezzülü
25. Kirman Selcuqlu dövlətinin yaranması ve yüksəlişi
26. Sultan Kavurtun Böyük Selcuqlu taxtı uğrunda mübarizəsi
27. Kiraman selcuqlu dövləti 1097-1170-ci illərdə
28. Kiraman selcuqlu dövlətinin tənezzülü
29. Suriya Felestin Selcuqlu dövləti
30. Hələb Selcuqlu dövləti və xaçlılarla mübarizəsi
31. Şam Selcuqlu dövləti
32. Anadolu Selcuq dövlətinin yaranması
33. Anadolu Selcuq dövlətinin xaçlılara qarşı mübarizəsi
34. Anadolu Selcuq dövləti Əlaeddin Keyqubadın hakimiyyəti dövründə
35. Anadolu monqol istilası dövründə
36. Mengüçlü və Çaka (Çaxa) bəylilikləri
37. Danişməndlilər və Saltuklu bəylilikləri
38. Selcuqlarda dövlət və hökümət təşkilatları
39. Selcuqlarda ordu quruculuğu və torpaq mülkiyyət formaları
40. Selcuqlarda memarlıq və sənətkarlıq

Seçmə fənn (Selcuq dövlətinin tarixi) fənninin sillabusu 050117 Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib olunmuşdur. "Tarix və onun tədrisi metodikası" kafedrasında müzakirə edilərək təsdiq edilmişdir (14 fevral 2025-cü il, protokol № 8).

Kafedra müdürü:  dos.K.F.Mahmudov

Fənn müəllimi:  dos.M.C.Bayramov